

## NƏSİMİ ŞEİRİNDE "DƏDƏ QORQUD" VƏ ŞUMER SÖZLƏRİ

Xülasə

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin poetik dili olduqca saf və zəngindir. O, canlı xalq dilindən istifadə etmişdir. Şairin şeirlərində "Dədə Qorqud"da və Şumer epik mətnlərində işlənmiş sözlərə də rast gəlinir. Onlardan başqa, arəvan, issi/essi/ensi, al, ziyy, qamur, uruc, təniq, tanrı, üçməq sözlərinə misal göstərilmək olar. Nəsiminin şeirlərində işlənmiş sözlərin Şumer epik mətnlərində "Dədə Qorqud"da üzə çıxarılmış böyük maraq doğurur.

Bu möqalədə həmin sözlərin bir qismi hərtərəfli aşraşdırılmış, Nəsiminin poetik dilinin iki qeynaqları üzə çıxarılmışdır. Bəlli olmuşdur ki, şairin poetik dilinin saflığı və zənginliyi onun xalq dilini yaxşı bilməyi və ondan qidalanmağının bəhrasıdır.

Aşar sözlər: Nəsimi, Şumer, "Dədə Qorqud", leksika

**Giriş.** Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığının ilk qeynağı sözlü xalq ədəbiyyatı olmuşdur. Onun dilinin saflığı, aydınlığı, dolğunluğu və zənginliyi da məhz bəradan qeynaqlanmışdır.

Nəsiminin xalq dili və xalq ədəbiyyatı ilə bağlılığını onun araşdırıcılarının çoxu görmüş və bu barədə müəyyən fikirlər söyləmişlər. Akademik Həmid Araslı Nəsiminin canlı xalq dilinin bitib-tükənmək xəzinəsindən ustalıqla bəhərləndiyini [1, s.142] vurğuladıqdan sonra yazardır: "Şairin bədii dili olduqca zəngin, söz ehtiyatı çıxardır... Nəsiminin dili müsəri oldğu orab, fars şeirlərinin dilindən daha zənginidir" [2, s.274-275].

M.Quluzado Nəsiminin xalq dili və xalq ədəbiyyatı ilə bağlılığını çox doğru dəyərləndirmişdir: "Nəsimi Azərbaycan dilində yaranan şeir dilinin ilk görkəmləri üstədir. O, Azərbaycan klassik şeirlərinin zəngin bədii ifadə xəzinəsində öyrənməklə bərabər, Azərbaycan şəhəri xalq ədəbiyyatından da məhsərlə istifadə etmişdir" [3, s.285].

Ş.Cəmşidov Nəsimi şeirlərində "Dədə Qorqud" ifadələrini ayrıca araşdıraraq yazardır: "Nəsiminin şeir dili, onun işlətdiyi bədii ifadə

vəsaitələri Azərbaycan xalqının mösiati, adat və ənənələri ilə qırılmaz surətdə bağlı olmuşdur" [4, s.230]. Ş.Cəmşidov bunun ardınca deyirdi: "Böyük sonətkar, mütsəkkir və fədakar şair Nəsiminin sözə sarvəti Azərbaycan xalqının mədəniyyət tarixini zinətləndirən solmaz və zəngin xəzinədir" [4, s.230-231].

Nəsiminin dili ilə bugünkü şeir dilimiz arasında bağlılığı yaxşı duyan akademik Məmməd Arif yazardır: "Bugünkü şeirimizin gözəl, zəngin və taslı dili da öz mənşəyi etibarla Nəsimi dilindən başlıdır, o kəkəndən sun işir, onun sağlam ənənələrini inkişaf etdirir" [5, s.21]. Alim şairin şeirlərindən ömrəklər gətirir: "...məsələləri oxuyunda şeir dilimizin tarixən nə qədər sağlam və dəyənəli olmasına təcəüb etməyi bilmərlik" [5, s.21] deyirdi.

Nəsiminin xalq dili, xalq ədəbiyyatı ilə bağlılığı masalasında Ə.Damircızadə və başqaları da toxunmuşlar. Ə.Dəmirçızadə Nəsiminin şeir dili ilə "Dədə Qorqud"un dili arasında səsleşmələri, oxşarlıqları da üzə çıxarmışdır [6, s.42]. Lakin Nəsiminin dilindəki "Dədə Qorqud" və Şumer sözlərinə sacayağı şəklinde in-diya qədər toxunulmayıb. Halbuki Şumer, "Dədə Qorqud" və Nəsimi dili arasında sacayağı

xaturladan bir bağlılıq var.

Nəsimi yaradıcılığının leksikasını yaxşı araşdırılmış Cahangir Qəhrəmanov doğru olaraq yazır: "Xalq dili ilə özündən ovvəlki yazı dili arasında bir vahdət yaranan, onların bir adəbi normada birləşdirilməsində mühüm rol oynayan Nəsimi əsərlərində zəmanasına görə hayatı, tipik ifadələr işlətmış, xalq dili zəminindən ayrılmamağa çalışmışdır" [7, s.10].

Nəsiminin dili xalq dilinə çox yaxındır. Onu şeirlərində çoxlu xalq deyimləri, hikməti ifadələr, atalar sözü və məsəllər, frazeoloji birləşmələr işləməmişdir. Bütün burlar da Nəsiminin dilinə bir şirinlik, axıçılıq və oynaqlıq gətirmişdir. Onun şeirlərində "Dədə Qorqud" və Şumer sözlərində də rast gəlinir. Elə sözlər var ki, onlar ham Şumer dilində, ham da "Dədə Qorqud"da və Nəsimidə işlənmişdir. Onlardan bir neçəsinə baxaq:

**Bağır:** Qaraciyərin adıdır. Şumer dilində ba şəklinde yazılmışdır. Orxon-Yenisey yazılarında da ba şəklinde işlənmişdir. "Dədə Qorqud"da və Nəsimidə bağır şəklinədir. "Dirsa xan oğlu Buğacın boyu"nda Buğacın anası Dirşa xana deyir: "Yalnızca oğul görünməz, bağrım yanar" [8, s.25]. "Qazan xan oğlu Uruz bayın dustaq olduğu boy"da "qara bağrı sar-silan" Boyu uzun Burla xatun Qazan xana deyir: "Yalnızca oğul görünməz, bağrım yanar" [8, s.77-78]. "Bayburunan oğlu Bamsı Beyrək boyu"nda əşirlikdən qeydən Beyrayı Qazan xan çağırır: "Dəli ozan gəldi, baş endirdi, bağır basdı, salam verdi" [8, s.65].

Nəsiminin şeirlərində də bağır sözü qaraciyə anlamlında işlənmişdir:

*Fırqətin dərdi, nigara, bağrımı qan eylədi*  
[9, s.98].

Və yaxud:

*Bəndən irəq olduğunu bağrımı qan eylədi*  
[9, s.127].

**Or/Orən:** Bu söz türk dilində hazırda işlənilir. Şumer dilində də indiki kimi iigid, mərd, qoçaq, kişi anlamları daşılmışdır. "Dədə Qorqud"da də bu anlamlarını saxlamışdır: "Qadir Tanrı vermayınca ar bayınaz"; "Or malına qıymayınca adı çıxmaz" [8, s.14-15].

Nəsimi də kişi, iigid, casarətli, hünerli, erkək anlamlarında or və ərən sözlərini işlətmışdır:

*Eşq ilə meydana möhkəm ar garakdir, gar gira,  
Har hünsər hımməti pəstin yeri meydan degil*  
[9, s.512].

Və ya:

*Ərənlər sərvəri ol pakı-dindür* [7, s.63-65].

**İssı/ essi/ ensi:** Ensi/essi Şumer dilində ağ, yiyo deməkdir. Ensi sözü Şumer dilində çox vaxt en şəklinde yazılımur. Müdriklik tanrıları Eñkinin adı yerin yiyyesi (en-yiyo, ki-yer) anlamındadır. Bu sözü Orxon-Yenisey yazılarında, "Dədə Qorqud"da və Nəsimidə ensi, issi, essi şəkillərində rast gəlinir. "Bayburunan oğlu Bamsı Beyrək boyu"nda deyilir: "Zira Dədə Qorqud vilayat issi idi" [8, s.53].

*Gancıyam, gənc issinü bən gancıyam,  
Dərdi-bidərmanların bən rənciyyam* [7, s.70].

Göründüyü kimi, bu söz "Dədə Qorqud"-da və Nəsimidə cini cür-issi şəklinde yazılmışdır.

**Al:** Bu söz türk dilində qırmızı, hiyo, uca, almaq, qulaq asmaq, nəsil və s. anlamlarında işlənmişdir. Birləşmələrdən sözümüz nəsil, ailə anlamları maraq doğurur. Şumer dilində ailə-yə a deyilmiştir. A Şumer və qədim türk dilində həm də semantik yuva olmuş, onun əvvəlində və sonuna samit səsler, homçının sözdəlidiçi şəkilçilər artırımlaqla, çoxlu yeni sözlər yaranmışdır. Al sözü də a köküno l səssizi qoşulmaqla alınmışdır. Hər iki sözün ailə, nəsil anlamları daşımağı da bu fikrin doğruluğunu təsdiqləyir. Nəsiminin bir şeirində bu sözə məhz ailə, nəsil anlambilə rast gəlinir:

*Ol Təqiyü ba Nəqi kim, Mustafanın alidür*  
[7, s.46].

A sözünün Şumer dilində, al sözünün "Dədə Qorqud"da və Nəsimidə ailə, nəsil, övlad anlamlarında işləndiyinə söylenərək, onun türk sözü olduğunu və ərəb dilinə də türk dilindən keçdiyini söyləy bilsək. Al sözü ərəb

dilinde aila şəklində düşmüş və sonralar bu cür da türk dilində işlənməyə başlamışdır.

Ziy. Bu söz Nəsimidə yaşamaq anlamında işlənmişdir:

*Ziy səadətlü kəmər kim, qıcar anun belini,  
Talei məsud imiş yaqut, ya zərdənmüdir?* [7, s.281]

Ziy sözü şumer dilində nəfəs deməkdir. İnsan nəfəs alırsa, demək yaşayır. Yaşamaq və nəfəs sözlərində gizli mana yaxınlığı var.

**Qamu:** Bu söz hamisi, hər şey deməkdir. Şumer dilində də cyni anlamda işlənmişdir. Bilgimiz şəxs adı bil və qamusu sözlərində yaranıb, hər şeyi bilən adam anlamadır. "Dədə Qorqud"da da ona eyni anlamda rast gəlinir: "Qamusuna bənzəmədi cümlələrlə yaranan allah-tanrı görklüyü" [8, s.16].

Nəsimimin şeirlərində də hamı sözü qamu şəklində işlənmişdir:

*Qamu yerlərdə bütündüm, qamu sözlərdə  
bilindim,*  
*Qamu pərdə cün çatndım, bu ulu bayana  
gəldim* [7, s.403].

**Uruc:** Nəsimi bu sözü yüksəlmə, göye qalxma anlamında işlətmüşdür:

*Məhammed mütq ilə ol dəm ki, meraca  
üruc etdi,*  
*Bən ol həzər qapusunda Əli şiri-xuda  
gördüm* [7, s.357].

Uruc sözünün ur kökü aydın görünür. Ur Şumer dilində uca, yüksək anamlarını bildirmişdir. Ur və Uruk şəhər adlarının açımı uca, yüksək deməkdir. Ur sözü Şumer və qədim türk dillərində semantik yuva olmuş, ondan "coxlu" sözlər yaranmışdır. Cox güman ki, orş sözü də ur kökünün fonetik variantı kimi amələ gəlmışdır. Orxon-Yenisey yazılarda rast gəlinən Ur, Ur bay, Uri bay, Urmızq, Urunu, Urunu Külliük Tok, Urunu Şəkin şəxs adlarında ur kökü aydın görünür. Bu adlar həmin şəxslər böyük olduqlarına görə verilmişdir. Qədim türk qaynaqlarında ur kökündən yaranmış şəxs ad-

larına çox rast gəlinir. Uruz, Urnayr, Urxan, Urum və s. bəls adlardandır.

Nəsiminin şeirlərində elə sözlər var ki, onlara Şumer dilində halolik rast gəlinməyib, lakin "Dədə Qorqud"da işlənib. Tanıq, Tann, əsrük, ayaq, aymaq, duş, qaqqaq, yaqmaq bəls sözlərdəndir.

Tanıq sözü hazırda dilimizdə az işlənir, alınma şahid sözü onu sixşdirmişdir. "Dədə Qorqud"da tanıq sözüne çox rast gəlinir. Arvad Dəli Domrula deyir:

*Ər tanıq olsun, kürsü (kürys) tanıq olsun!  
Yer tanıq olsun, göy tanıq olsun!  
Qadir tanrı tanıq olsun!*  
*Mənim canım sonın canına qurban olsun!* [8, s.93]

Tanıq sözü Nəsiminin şeirlərində də bir neçə dəfə işlənmişdir:

*Cümələdə haqqə bənəm işdə tanıq şəs cəhat* [7, s.100].

Və yaxud:

*Şəmi-ruxsaran bənəm dəvimi tanıqdır bu gün,  
Hacıatı-hüccət degül, hər qanda rövşəndür dəhl* [9, s.493].

Tanrı sözünün kökü Şumer dilindəki Dingirlo bağlıdır. "Dədə Qorqud"da Tanrı sözü Allah sözdən daha çox işlənmişdir. "Ol öyüdüüm yuca tanrı dost oluban mədəd irtsin, Xanım hey", "Qonşu haqqı, Tanrı haqqı", "Ana haqqı-tanrı haqqı", "Ucalardan ucasan, kimso bilməz necasan, Görklü tanrı!" [8, s.16, 17, 39, 93] kimi deyimlərdə bunu aydın görmək olur.

Nəsiminin şeirlərində də Allah sözü ilə yanaşı, tez-tez tanrı sözünün işləndiyini görürük:

*Qanda olsan tanrı səna yarçı* [7, s.176].

Bəllidir ki, "Dədə Qorqud"da Allah sözü onun üzünü köçürünlər tərəfindən artırılmışdır. Hətta onlar da matşalarındaki tanrı sözlərinin hamisini Allah sözüylə əvəzlaya bilmişlər. Şeirlərindən aydın görünür ki, Allah sözü tan-

sözünü Nəsiminin yaddaşından və ruhundan tam sixşdura bilməmişdir.

Uşaq Türk sözüdür. "Dədə Qorqud"da cənnət avşına uşaq işlənmişdir. Dədə Qorqudun boyaların sonunda söyleyişli duvaqqapalarında çox zaman "Ağ saqqalı baba yeri uşaq olsun!" alxışlarına rast gəlinir [8, s.30, 44, 69, 114, 159].

Nəsiminin şeirlərində də cənnət anlamında uşaq sözü dəha çox işlənmişdir:

*Ol gündədür hesabun, həm rahatlı şəbabun,  
Ol gündə vadə həqđan uşaq ilə liqadur.  
Ey cümdən xəbərsüz, yitürmə cümüy kiim,  
Ol gündə vadəyi-haqq uşaq ilə həqadur.*

Və yaxud:

*Ləbünə əhli-nəzər çeşməyi-heyvan dedilər,  
Gərci uşaq hurisi, cümlə ana can dedilər* [7, s.60].

"Dədə Qorqud"da və Nəsimidə yuxarı anlambilə duş, sərxoş anlamında əsrük, qədəh anlamında ayaq, qalxmaq, yuxarı çıxməq anlamında ağmaq, səyləmək, demək anlamında aymaq/ayıtmak sözlərinin işlənməyi ona görə maraq doğurur ki, onların hamisi türk sözüdür. Onların tapılıb üzə çıxarılmışı Nəsimi leksikasının türk qatının öyrənilməsi baxımdan böyük önen daşıyır.

Bunlardan başqa, "Dədə Qorqud"da və Nəsimidə bir çox sözlərin eyni cür yazılışına

rast gəlinməsi da diqqətdən yayınmamalıdır. Məsolon, vurmaq sözü "Dədə Qorqud"da və Nəsimidə urmaq şəklindədir. Bu da onu göstərir ki, və səsi həmin sözün ovvalına sonradan artırılmışdır. Şumer dilində qədəm türkçədə ur sözüne rast gəlinmisi də bu fikri təsdiqləyir ki, vər sözü başlangıçdan ur şəklində olmuşdur.

"Dədə Qorqud"da və Nəsimidə şəxs avəzliklərinin yazılışı da, hallanması da eynidir. Qədəm dildə o hərki olmamışdır. Ona görə Şumer dilində o şəxs avəzliyi və səsli deyilmiş və yazılmışdır. "Dədə Qorqud"da və Nəsimidə o şəxs avəzliyi a şəklinde yazılışın və anın, ana, am, anda, andan kimi hallanmışdır.

Nəsimi Şumer matnları və "Dədə Qorqud"la tanış ola bilməzdi [10, s.196]. Lakin Nəsimi xalq dilinə bağlı olmuş, sözlülər xalq adbiyyatından bəhrələnmişdir. Burada qan yaddaşı da böyük rol oynamışdır. Bu sözlərin Nəsimi şeirlərində işlənməyi də təsadüfi olmayıb, qan yaddaşından gəlmədir.

**Nafiq.** Beləliklə, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin poetik dili doğrudan da oludeca saf və zəngindir. Bunun ilkin qaynağı şairin rubuna höpmus canlı xalq dili – öz ana dilidir. Onun şeirlərində rast gəlinən "Dədə Qorqud" və Şumer sözləri də bu fikri təsdiqləyir. Şairin xalqın dilindən götürüldüyü frazeoloji birləşmələr, hikmatlı deyimlər, macuzlər, söz və ifadələr onun şeirlərinin dilinə bir axıncılıq, sıyrınlık, oynaqlıq və saflıq, tömizlik, zənginlik götürmişdir.

## ÖDƏBİYYAT

1. Həmid Arası. İmadəddin Nəsimi / Azərbaycan adabiyyatı tarixi, I c. Bakı, 1943.
2. Həmid Arası. Azərbaycan adabiyyatı: tarixi və problemləri. Bakı, "Gənclik", 1998.
3. M.Y.Quluzada. Nəsimi / Azərbaycan adabiyyatı tarixi, I c. Bakı, 1960.
4. Ş.A.Cəmşidov. Nəsimi şeirlərində "Dədə Qorqud" ifadələri / Nəsimi (Məqalələr məcmuəsi). Bakı, "Elm", 1973.
5. Məmməd Arif. Şair və mütəsəkkir / Nəsimi (Məqalələr məcmuəsi). Bakı, "Elm", 1973.
6. Ə.M.Dəmircizadə. Azərbaycan adəbi dilinin tarixində Nəsiminin mövqeyi / Nəsimi (Məqalələr məcmuəsi). Bakı, "Elm", 1973.
7. C.Qəhrəmanov. Nəsimi "Divan"ının İckisəsi. Bakı, "Elm", 1970.
8. "Kitabi-Dədə Qorqud" (Tərtib edən: Həmid Arası). Bakı, "Gənclik", 1978.
9. İmadəddin Nəsimi. Seçilmiş əsərləri (Tərtib edən: Həmid Arası). Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1973.
10. İ.Sadıq. Nəsimi və aşığı yaradıcılığı // VI Beynəlxalq Türk Dünyası Araşdırmaçıları Simpoziumunun materialları, I cild. Bakı, 2019.

## "DADA GORGUD" AND SUMERIAN WORDS IN THE POEMS OF NASIMI

### Summary

Great Azerbaijan poet Nasimi's poetic language is quite pure and rich. He skillfully used the language of the live folk. In the poet's poems we can see the words which used in "Dada Gorgud" and Sumerian epic texts. For example: *bağır*, *ar/san*, *issi/essi/ensi*, *al*, *ziy*, *qamu*, *uruc*, *taniq*, *tanrı*, *uçmaq*. It is very interesting words used in the poems of Nasimi find out in Sumerian epic texts and "Dada Gorgud".

In this article some of these words have been thoroughly investigated, initial sources of the Nasimi language were revealed. It has became clear, richness of the poet's poetic language is related to the his knowledge of national language well and the result of using it.

**Key words:** Nasimi, Sumerian, "Dada Gorgud", lexis

## СЛОВА В ПОЭЗИИ НАСИМИ ВСТРЕЧАЮЩИЕСЯ В «ДЕДЕ ГОРГУДЕ» И ШУМЕРЕ

### Резюме

Поэтический язык великого азербайджанского поэта Насими очень чистый и богатый. Он хорошо пытался из живого народного языка. В лексике поэта имеются слова, которые встречаются в «Деде Горгуде» и шумерских текстах. Из них можно показать следующих: *bağır*, *ar/san*, *issi/essi/ensi*, *al*, *ziy*, *qamu*, *uruc*, *taniq*, *tanrı*, *uçmaq*. Выявление в шумерских эпических текстах и в «Книге моего Деда Горгуда» слов, встречающихся в поэзии Насими, вызывает большой интерес.

В данной статье всесторонне исследована часть этих слов, выявлены первичные источники лексики Насими. Показано, что чистота и богатство поэтического языка поэта связаны с тем, что он глубоко был знаком с народным языком и высоким мастерством пытался из него.

**Ключевые слова:** Насими, Шумер, «Деде Горгуд», лексика